

**Qəhrəmanlar, şəhidlər Vətəni, torpağı,  
Milləti və Dövləti canından və ailəsindən  
artıq sevənlərdir! Onlar cəsərin, hünə-  
rin, qorxmazlığın, şərəfin, namusun, qey-  
rətin, fədakarlığın simvollarıdır!**

**Onlar bizim, millətimizin, dövlətimizin  
qüruru, iftixarıdır!**

**Şəhid Mübariz İbrahimovun ailəsinə son  
məktubu**

"Canım atam və anam. Məndən sarı  
darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik.  
Mənim üçün bol-bol dua edin. Vətənin dar  
günündə artıq ürəyim dözmür. Allaha xatir  
bunu etməliyəm. Ən azından ürəyim sərinc-lik  
tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə  
gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə,  
sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha  
ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə  
verin. Seyid nəvəsi olaraq bunu etməliyəm.  
Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz  
Mübariz. Haqqınızı halal edin".



Tərtibçi: informasiya-resurs şöbəsinin böyük  
kitabxanaçısı Məmmədova Tamella

Ünvan:

Az 1065, Yasamal rayonu, Bakı şəhəri

N.Nərimanov küç., 203

E-mail: ryl.az@mail.ru

*e-mail*

URL: www.ryl.az

Əlaqə telefonları:

(+994 012) 538 02 47

538 54 57

**Azərbaycan Respublikası Mədəniyyət və  
Turizm Nazirliyi**

**Cəfər Cəbbarlı adına Respublika  
Gənclər Kitabxanası**



**QƏHRƏMANLIĞIN  
MÜBARİZ İBRAHİMOV  
ZİRVƏSİ**



**Azərbaycanın Milli Qəhrəmanı  
Mübariz İbrahimov – 30**

**BUKLET**

**Bakı-2018**

## **Mübariz İbrahimovun həyatı və keçdiyi əfsanəvi döyüş yolu**

İbrahimov Mübariz Ağakərim oğlu-1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə çağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N saylı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Böliüyündə başlamışdır.

Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artıq Gizir kimi çalışmağa başlayıb.Çox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsb olmayıb.Nəhayət 2010 cu ilin aprel ayından Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayır.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşməne ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.

Nəhayət ömrünün ən gənc çağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gecə saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır. 22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni)

tək keçir və mənfur düşmənlərimizin ağlasığmaz sayda əsgər və zabiti elə birinci

həmlədə məhv edir. Düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşür. Düşmən postunu keçmiş və 6 saat döyüşdükdən sonra düşmənin 140-dan çox əsgər və zabiti məhv etmişdir.Məhz bundan sonra ermənistanda 3 günlük matəm elan olunmuşdur.

Qayıtmaq imkanı ola-ola o geri dönməmiş daha da irəli getmiş və vətən yolunda, bizlər üçün canından keçərək ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalmışdır.

Əfsanəvi qəhrəman Mübariz İbrahimov Bakı şəhərindəki 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Biləsuvar rayonunda bir məktəb və mərkəzi küçələrdən biri qəhrəmanın adını daşıyır. Oxuduğu orta məktəbdə xatirə muzeyi yaradılmışdır. Dünya sularında üzən tankerlərdən biri onun şərəfinə adlandırılmışdır.Haqqında “Mübariz“adlı film çəkilmişdir.Yaşasaydı, bu il 30 yaşı tamam olacaqdı. Bütün gənclər kimi, onun da arzuları vardı. Amma Mübariz işğal altında olan torpaqlarımız yolunda canından keçərək, şəhidlik zirvəsinə ucaldı. Özünün də dediyi kimi VƏTƏN SAĞ OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun, yeri cənnətlik olsun....AMİN!!!

## **M.A.İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI**

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).

İlham Əliyev.  
Azərbaycan Respublikasının  
Prezidenti

Bakı şəhəri, 22 iyul 2010-cu il

## **Ə d ə b i y y a t**

***1. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. - 2010. - 22 iyul.- S.1.-(ölümündən sonra)***


***2. Azərbaycanın Mili Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdiril-məsi haqqında Azərbaycan Respub-***

*likası Prezidentinin Sərəncamı, 22 iyul 2010-cu il //Azərbaycan.-22 iyul.-2010.-S.1.*

*3. Canıyar, Y. Turan mübarizi: 2 cilddə /Y. Canıyar. - Bakı: Ozan, 2011. - C.1. - 400 s.*


*4. Leman, F. Mübarizim bir dünya: Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov / Feride Leman; çev. prof. dr. T.Abbashanlı- Aliyeva; edt. M. Kubat.- Eskişehir: Özkağutçuluk, 2015. - 113 s.*

*5. Mübariz İbrahimov // Əlamətdar və tarixi günlər təqvimi 2018 / baş red. K.Tahirov; red. G.Səfərəliyeva; məsul katib N. Alışova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.-Bakı, 2017.-S.63.*



*6. Çəmənli M. Mübariz: povest.- Bakı : Təhsil, 2010. - 96 s.*


*Yazıçı-publisist Mustafa Çəmənli Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun iyirmi iki illik ömür yolundan bəhs edən bu povestində onun daxili aləmini, həyəcanlarını, mənəvi dünyasında baş verən oyanışı, onu daim narahat edən, intiqama səsləyən səbəbləri bədii detallarla açıb göstərməyə çalışmışdır.*



*7. Elatlı E. Qisas gecəsi: Milli Qəhrəman Mübariz İbrahimov haqqında roman. – Bakı : İdeal-Print, 2011. – 176 s.*

*Əsasən detektiv əsərlər müəllifi kimi tanınmış və sevilməmiş Elxan Elatlının "Qisas gecəsi" romanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qısa həyatından və şərəfli döyüş yolundan bəhs edir. Roman gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində öz müsbət rolunu oynamağa qadirdir.*






8. *Həsənlı A. Şəhidliyin uca zirvəsində : sənədli roman. – Bakı : Nurlan, 2010. – 144 s.*

*Bu kitab torpaqlarımıza erməni təcavüzündən, Vətən uğrunda şəhid olmuş üç nəfərin – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, Fərid Əhmədovun və Əhməd Abdullayevin həyatından və döyüş yolundan bəhs edir.*

*Öz tərbiyəvi əhəmiyyətinə və mənəvi dəyərinə görə hesab edirik ki, vətən-pərvərlik ruhunda yazılmış bu kitab hər bir azərbaycanlının stolüstü kitabı olacaqdır.*



9. *Xəzər E. Mübariz : poema. – B.:Nərgiz, 2011. – 39 s.*

*Döyüşçü şair Elxan Xəzər öz poemasını Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatına, hərbi xidmətinə və qəhrəmanlığına həsr etmişdir.*

*Əsər hər birimizi Mübariz kimi mübarizliyə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün zəfər yürüşünə səsləyir.*



10. *Məmmədli F. Mübarizə davam edir... Mübarizlə: poema. - Bakı : Şirvanəşr, 2010. - 92 s.*

*Azərbaycanın həmişə düşmən qabağına çıxa bilən oğulları olub. Belə oğullar millətin varlığını, qeyrətini, mərdliyini, namusunu, döyüş əzmini, yurd sevgisini təsdiqləyiblər. Belə oğullardan biri də Mübariz İbrahimovdur. Mübarizə həsr olunmuş bu poema bütün bitkin bir qəhrəmanlıq dastanıdır. Poema qəhrəmanlığı əks etdirməklə yanaşı, həm də döyüşə, torpaqların azad olunmasına, qələbəyə bir çağırışıdır.*



**11. Ləman F. Təəssüb : Mübariz İbrahimova həsr olunur: poema. – Bakı: MBM, 2011. – 43 s.**

**Müəllif qəhrəmanın uşaqlığından tutmuş, son döyüş yoluna qədər lakonik, düşündürücü deyimlərlə Mübarizin cəsurluğuna, ölməzliyinə, əbədiyaşarlığına poetik rəng qata bilib. Mübariz haqqında hələ çox əsərlər yaranır və yaranacaq. Bu təbiüdür. Amma bu əsər Fəridə Ləmanın “Təəssübü”dür!**

### **MÜBARİZ**

Bir oğul yetişdi ana vətəndə,  
Ürəklərdə qaldı gözden itəndə.  
Şəhid olmaq üçün getdi gedəndə,  
Haqsızlığa sinə gərdi Mübariz.

Yadigarı namə oldu, söz oldu,  
Vətəninə, öz əhdində düz oldu.  
Bir gecədə silinməyən iz oldu,  
Yüz yağını yerə sərdi Mübariz.

Qeyrətinə siğdırmadı olanı,  
Getdi haqq əliylə bölsün yalanı.  
Allaha tapşırdı ata-ananı,  
Ürəyində vətən dərdi Mübariz.

O, bütöv istədi Azərbaycanı,  
Ayırmadı Qarabağı, Muğanı.  
Vətən torpağını suladı qanı,  
Həm Əlabad, həm Tərtərdi Mübariz.

Güc aldığı imanıydı, diniydi,  
Quran səsi cəsəretin himnidir.

Sanki zəmanənin Hüseyndi,  
Qeyrət simvoludu, nərđi Mübariz.

Ürək məzarındı, gözüm baş daşın,  
Nahaqq ilə bitməyəcək savaşın.  
Şəhidliyin ölməzlikdi qardaşım,  
Dönməzə qeyrət, hünərđi Mübariz.

**YUSİF**